

**Hörmətli müəllimlər, professorlar, alimlər, tələbələr!
Azərbaycan Dövlət İqtisad Universitetinin kollektivi!**

Azərbaycan Dövlət İqtisad Universitetinin yaradılmasının 90 illiyi münasibətilə Sizi və ali məktəbin pedoqoji heyətini və tələbələrini səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Azərbaycan elminin, təhsilinin və iqtisadiyyatının inkişafında böyük xidmətləri olan Dövlət İqtisad Universiteti Azərbaycanda yarandığı gündən indiyədək şərəfli bir ömür yaşamış, əhəmiyyətli tarixi yol keçmiş, sönməz bir məşəl kimi Azərbaycan təhsilinin, elminin yolunu işıqlandırmış, qüdrətli elm ocağına çevrilmiş, öz elmi-intellektual potensialı və tədrisin yüksək keyfiyyəti ilə ölkənin hüdudlarından çox-çox uzaqlarda tanınaraq böyük beynəlxalq nüfuz qazanmışdır.

Yarandığı gündən indiyə qədər universitetiniz tərəfindən iqtisadiyyat və xalq təsərrüfatının müxtəlif sahələri üzrə hazırlanan yüksək ixtisaslı kadrlar respublikamızda ayrı-ayrı elm sahələrində rəhbər vəzifələrdə çalışır, müxtəlif dövlət strukturlarında layiqincə təmsil olunurlar.

Bu gün DİU-nun məzunlarının dövlət quruculuğunda rolu böyükdür. Hakimiyyət strukturlarında onlar geniş mövqeyə malikdirlər.

Ölkə iqtisadiyyatı üçün ali təhsilli kadrlar hazırlayan ADİU-nun 90 illik tarixinin ən yaddaqalan illəri bilavasitə ümummillə liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.

Onun tövsiyələri universitetdə təhsil-tərbiyənin səmərə və keyfiyyətinin yüksəlməsində, nöqsanların aradan qaldırılmasında, gənclərin ictimai fəallığının artırılmasında, yüksək səviyyəli kadr hazırlığında həlledici rol oynamışdır. Heydər Əliyevin dövlətçilik fəaliyyətində Azərbaycan elminə, təhsilinə, fədakar alimlərə və müəllimlərə qayğı və diqqəti xüsusi yer tutmuşdur.

Dövlət İqtisad Universitetində son zamanlar aparılan köklü keyfiyyət dəyişikliklərinə ən yüksək qiymətin Prezident İlham Əliyev tərəfindən verildiyinin hamımız şahidi oluruq. Hələ, 2007-ci ilin oktyabrında dövlətimizin başçısı ADİU-nun yeni korpusunun açılış mərasimində iştirakı zamanı etdiyi çıxışında universitetdə həyata keçirilən islahatlara çox yüksək qiymət vermiş, kollektivə ən xoş arzularını yetirmiş, uğurlar arzulamışdır.

1930-cu ildə əsas qoyulmuş universitet kiçik bir fakültədən bu gün Azərbaycanın aparıcı təhsil müəssisələrindən və Qafqazın ən böyük ali iqtisad təhsili ocaqlarından birinə çevrilmişdir. Universitet ölkəmizdə sənaye, kənd təsərrüfatı, ticarət, maliyyə, statistika, vergi sistemi, marketinq, menecment kimi mühüm sahələr üzrə yüksək ixtisaslı kadrların hazırlandığı əsas mərkəz hesab olunur.

Son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən göstərilən yüksək diqqət və qayğının nəticəsində, universitetin maddi-texniki bazasının xeyli möhkəmlənməsi, respublikanın Avropa təhsil məkanına qoşulması ilə əlaqədar tədris planları və proqramlarının müasir tələblərə uyğunlaşdırılması hər birimizi, xüsusilə bir məzun kimi məni daha da sevindirir.

Azərbaycan Dövlət İqtisad Universitetinin yaradılmasının 90 illik yubileyi münasibətilə bir daha Sizi və müəllim-tələbə kollektivini təbrik edir, Ulu öndər Heydər Əliyevin tövsiyələri, Prezident İlham Əliyevin təhsilin inkişafı ilə bağlı müəyyən etdiyi vəzifələrin uğurla icrası istiqamətində bundan sonra da iqtisadi təhsil və elmi tədqiqat sahəsində daha böyük nailiyyətlər arzulayıram.

*Hörmətlə,
ADİU-nun məzunu, Xəzər Rayon İcra
Hakimiyyətinin başçısı Elşən Salahov*